

**Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələri  
nümayəndələrinin akkreditəsi**

**QAYDALARI**

**1. Ümumi müddəalar**

- 1.1. Bu Qaydalar Azərbaycan Respublikasında jurnalist fəaliyyəti ilə məşğul olmaq və bu məqsədlə çəkiliş aparmaq istəyən xarici kütləvi informasiya vasitələrinin müxbir və operatorlarının (bundan sonra – “xarici KİV nümayəndələri”) akkreditəsi qaydalarını müəyyən edir.
- 1.2. Xarici KİV nümayəndələrinin akkreditəsi “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu, müvafiq dövlətlərarası müqavilələr və bu Qaydalar ilə tənzimlənir.
- 1.3. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin üçüncü hissəsinə əsasən xarici KİV nümayəndələrinin Azərbaycan Respublikasında akkreditəsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (bundan sonra – “XİN”) tərəfindən həyata keçirilir.
- 1.4. Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin nümayəndələrinin akkreditəsinə öz ərazisində xüsusi məhdudiyyətlər qoymuş dövlətin kütləvi informasiya vasitələrinin nümayəndələrinə münasibətdə cavab olaraq Azərbaycan Respublikası ərazisində eyni məhdudiyyətlər qoyula bilər.

**2. Xarici KİV nümayəndələrinin akkreditəsi barədə müraciətlərə baxılması**

- 2.1. Xarici KİV nümayəndələrinin akkreditəsi üçün aşağıdakı sənədlər tələb olunur:
  - 2.1.1. xarici KİV nümayəndələrinin təmsil etdiyi kütləvi informasiya vasitəsi rəhbərinin və ya onu əvəz edən şəxsin XİN-ə müraciət məktubu;
  - 2.1.2. xarici KİV nümayəndələrinin ərizə-anketi (Əlavə);
  - 2.1.3. iki ədəd 3x4 sm ölçüdə rəngli fotosəkil;
  - 2.1.4. xarici KİV nümayəndələrinin pasportu və ya digər sərhədkeçmə sənədinin (əgər xarici KİV nümayəndələri Azərbaycan Respublikasının vətəndaşlarıdırsa, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin) surəti;
  - 2.1.5. xidməti vəsiqənin surəti;

- 2.1.6. tərcümeyi-hal.
- 2.2. Xarici KİV nümayəndələrinin akkreditəsi üçün tələb olunan sənədlər XİN-ə poçt, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları, XİN-in internet saytındakı elektron xidmət vasitəsilə və ya şəxsən təqdim edilə bilər.
- 2.3. Xarici KİV nümayəndələrinin akkreditəsi barədə müraciətə 30 (otuz) gün ərzində baxılır və baxılmanın nəticəsi müsbət olduğu təqdirdə, xarici KİV nümayəndələrinə akkreditə kartı verilir.
- 2.4. Akkreditə kartı etibarlı olduğu dövr ərzində onun sahibinə Azərbaycan Respublikasında jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququ verir.
- 2.5. Xarici KİV nümayəndələrinin akkreditəsi barədə müraciətə baxılmanın nəticəsinə dair məlumat XİN, yaxud Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları tərəfindən müraciət edən tərəfə bildirilir.
- 2.6. Xarici KİV nümayəndələrinin akkreditəsi peşə fəaliyyətini həyata keçirmələri üçün tələb olunan, lakin 1 (bir) ildən artıq olmayan müddətə olur. Akkreditə uzunmüddətli və qısamüddətli olur. Uzunmüddətli akkreditə 1 (bir) illik, qısamüddətli akkreditə isə konkret səfər müddətinə olur.
- 2.7. Xarici KİV nümayəndələrinin akkreditə müddəti bitəndən sonra akkreditə müddətinin uzadılması və ya yenidən akkreditə üçün xarici kütləvi informasiya vasitəsinin XİN-ə müraciət etməsi tələb olunur.
- 2.8. Xarici KİV nümayəndələrinin akkreditəsindən aşağıdakı hallarda imtina olunur:
  - 2.8.1. təqdim edilmiş sənədlər bu Qaydaların 2.1-ci bəndinə uyğun olmadıqda;
  - 2.8.2. saxta və ya yanlış məlumat təqdim edildikdə;
  - 2.8.3. xarici KİV nümayəndələri Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə XİN-in razılığı olmadan səfər etdikdə;
  - 2.8.4. xarici KİV nümayəndələrinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyəti aşkar edildikdə.
- 2.9. Akkreditə olunmuş xarici KİV nümayəndələri akkreditə kartını XİN-dən şəxsən təhvil alırlar.
- 2.10. Xarici KİV nümayəndələri akkreditə kartını itirdikdə dərhal XİN-ə məlumat verməlidirlər. Akkreditə kartının dublikatının verilməsi barədə müraciətə 3 (üç) iş günü ərzində baxılır. Akkreditə kartının dublikatının verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
  - 2.10.1. xarici KİV nümayəndələrinin akkreditə kartını itirdiyinə dair ərizəsi;
  - 2.10.2. iki ədəd 3x4 sm ölçüdə rəngli fotosəkil.

### **3. Xarici KİV nümayəndələrinin akkreditəsinin ləğv edilməsi**

- 3.1. Akkreditə olunmuş xarici KİV nümayəndələri tərəfindən akkreditə qaydaları pozulduqda, Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyət həyata keçirildikdə, Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə XİN-in razılığı olmadan səfər edildikdə, yaxud təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yayıldıqda və ya bu məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda, XİN tərəfindən xarici KİV nümayəndələrinin akkreditəsi ləğv edilir.
- 3.2. Xarici KİV nümayəndələrinin peşə fəaliyyəti vaxtından əvvəl bitdikdə, akkreditə kartının üzərində göstərilmiş etibarlılıq müddəti qurtardıqda və ya akkreditə ləğv edildikdə akkreditə kartı XİN-ə təhvil verilir.
- 3.3. Əcnəbi və ya vətəndaşlığı olmayan xarici KİV nümayəndələrinin Azərbaycan Respublikasına gəlməsi, qeydiyyatata alınması, yaşamaq üçün icazə alması və getməsi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənir.



**AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRLİYİ**  
**MƏTBUAT XİDMƏTİ**  
**MINISTRY OF FOREIGN AFFAIRS OF THE REPUBLIC OF AZERBAIJAN**  
**PRESS SERVICE**

**AKKREDITƏ ÜÇÜN ƏRİZƏ-ANKET**  
**ACCREDITATION FORM**

(Böyük hərflərlə yazmağınız xahiş olunur. Ərizə formasında bütün suallar cavablandırılmalıdır /  
Please write in capital letters. The form has to be filled-in completely)

**1. XİN tərəfindən doldurulur / Filled by the MFA:**

1.1. Akkreditə nömrəsi / Accreditation № \_\_\_\_\_

1.2. Verildiyi tarix / Date of issue: \_\_\_\_\_

1.3. Etibarlıdır / Valid till: \_\_\_\_\_

Şəkil/Photo

**2. Ərizəçi tərəfindən doldurulur / Filled by the applicant:**

2.1. Adı / Given name (names)  
\_\_\_\_\_

2.2. Soyadı / Family name  
\_\_\_\_\_

2.3. Doğum tarixi / Date of birth \_\_\_\_\_

2.4. Doğulduğu yer / Place of birth \_\_\_\_\_

2.5. Vətəndaşlığı / Citizenship  
\_\_\_\_\_

2.6. Hazırkı yaşadığı ünvan / Current address \_\_\_\_\_

2.7. Pasport və ya digər sərhədkeçmə sənədinin nömrəsi /

Passport or other valid travel document number \_\_\_\_\_

**3. Xarici kütləvi informasiya vasitəsi haqqında məlumat /  
Foreign public information production entity**

3.1. Adı / Title:

- |   |  |  |  |
|---|--|--|--|
| <input type="checkbox"/> Televiziya /<br>Television | <input type="checkbox"/> İnformasiya<br>agentliyi /<br>News agency | <input type="checkbox"/> Jurnal / Journal  | <input type="checkbox"/> Başqa / Other |
| <input type="checkbox"/> Radio / Radio              | <input type="checkbox"/> Yayım şirkəti /<br>Broadcaster            | <input type="checkbox"/> Film, səs,<br>vizual studiya /<br>Film, sound,<br>visual studio |  |
| <input type="checkbox"/> Qəzet /<br>Newspaper       |  |  |  |

3.2. Xarici kütləvi informasiya vasitəsinin baş ofisinin ünvanı / Address of the main headquarters:

3.3. Telefon nömrəsi (ölkə kodu ilə birlikdə) / Telephone (indicate the international code)

3.4. Faks / Fax

3.5. Təcili hallarda əlaqə üçün / Emergency contact

3.6. Elektron poçt ünvanı / E-mail address

**4. Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər etmişinizmi? Etdiyiniz təqdirdə, nə zaman? /**

**Have you ever visited territory of the Republic of Azerbaijan occupied by the Republic of Armenia? If YES, when? \_\_\_\_\_**

**5. Vəzifəniz / Your position (mark where appropriate): \_\_\_\_\_**

**6. Azərbaycanda qalma müddəti / Duration of your stay in Azerbaijan: \_\_\_\_\_ gün / days**

**7. Azərbaycana gətirilməsi planlaşdırılan avadanlığın modeli, tipi və seriya nömrəsi /Model, type, serial number of equipment to be brought to Azerbaijan:**

**İmzamlə təsdiq edirəm ki, hər hansı saxta və ya yanlış məlumatın mənim akkreditəmədən imtinaya səbəb olacağı barədə xəbərdar edilmişəm /**

**I certify with my signature, I have been notified that any false or misinformation may result in the refusal of my accreditation.**

**İmza / Signature \_\_\_\_\_; Tarix və yer / Date and place \_\_\_\_\_**